

DOI: 10.30546/2709-4634. 2022.1(40).51

UOT: 617.741-004.1:617.721.5-007.26

Sayilova G.T.

## PSEVDOEKSFOLİATİV SİNDROMLA MÜŞAYİƏT OLUNAN KATARAKTA CƏRRAHİYYƏSİ ZAMANI DAR BƏBƏKLƏRİN GENİŞLƏNDİRİLMƏ ÜSULLARI (ƏDƏBİYYAT İCMALI)

*Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzi, Azərbaycan, AZ1800, M.Rəsulzadə küç., 9.*

### XÜLASƏ

Müxtəlif tədqiqatlardan hazırlanan və təqdim olunan ədəbiyyat icmalında psevdoeksfoliativ sindromla müşayiət olunan katarakta cərrahiyəsinin yüksək ağrılaşma risklərindən (zonulodializ, kapsul cirilması, şüşəvari cismin qabarması, intraokulyar linza dislokasiyası) biri olan dar bəbək faktoru təhlil olunub. Belə ki, onun rastgelmə tezliyi, ən əsas, müxtəlif ölkələrin alimləri tərəfindən təklif olunan profilaktik, diaqnostik, optimal cərrahi taktika növləri: dar bəbəklərin medikamentoz genişləndirilməsi üsulları, katarakta əməliyyatı zamanı bəbəyin mexaniki genəldilməsinin cərrahi üsulları, dar bəbəyinin mexaniki fiksasiyası üçün təklif olunan vasitələri müzakirə olunub. Nəticədə, katarakta cərrahiyəsinin optimallaşdırılmasına, fəsadların azaldılmasına, işlənib hazırlanan və təklif olunan çoxsaylı bəbəklərin genişləndirilmə üsullarının düzgün istifadəsinə, adekvat midriazi təmin etməyə, əlverişli klinik nəticələrə nail olmağa yönələn ədəbiyyat icmalı təqdim olunur.

**Açar sözlər:** psevdoeksfoliativ sindrom, rigid bəbək, midriatiklər, bəbək genişləndirici vasitələr

Сайлова Г.Т.

## ХИРУРГИЧЕСКОЕ ЛЕЧЕНИЕ КАТАРАКТЫ ПРИ ПСЕВДОЭКСФОЛИАТИВНОМ СИНДРОМЕ И МЕТОДЫ РАСШИРЕНИЯ УЗКОГО (РИГИДНОГО) ЗРАЧКА (ОБЗОР ЛИТЕРАТУРЫ)

### РЕЗЮМЕ

В обзоре литературы представлены публикации с обсуждениями узкого (риgidного) зрачка на фоне псевдоэксфолиативного синдрома, который является одним из наиболее частых и характерных проявлений высокого риска осложнений при хирургии катаракты (зонулодиализ, разрыв капсулы, отек стекловидного тела, дислокация интраокулярной линзы). В числе исследований ученых разных стран обсуждены частота встречаемости, предложения профилактической, диагностической, оптимальной хирургической тактики, включившие методы медикаментозного расширения узкого зрачка, хирургические методы механического расширения зрачка при операции по удалению катаракты, средства для механической фиксации узкого зрачка. В результате, обзор литературы, в котором основное внимание уделяется оптимизации хирургии катаракты, уменьшению осложнений, выбору и использованию большого количества разработанных способов дилатации зрачка для обеспечения адекватного мидриаза ориентирован на достижение благоприятных клинических результатов.

**Ключевые слова:** псевдоэксфолиативный синдром, хирургия катаракты, узкий (ригидный) зрачок, мидриатики, техники расширения

Sayilova G.T.

## METHODS OF ENLARGEMENT OF NARROW (RİGİD) PUPİLS DURING CATARACT SURGERY WITH PSEUDOEXFOLİATIVE SYNDROME (LITERATURE REVIEW)

### SUMMARY

The literature review presents publications discussing a narrow (rigid) pupil against the background of pseudoexfoliative syndrome, which is one of the most frequent and characteristic manifestations of a high risk of complications in cataract surgery (zonulodialysis, capsular rupture, vitreous edema, dislocation of the intraocular lens). Among the studies of scientists from different countries, the frequency of occurrence, proposals for preventive, diagnostic, optimal surgical tactics, including methods of medical expansion of the narrow pupil, surgical methods of mechanical expansion of the pupil during cataract surgery, and means for mechanical fixation of the narrow pupil, were discussed. As a result, a review of the literature, which focuses on the optimization of cataract surgery, reduction of complications, selection and use of a large number of developed methods of pupillary dilatation to ensure adequate mydriasis, is focused on achieving favorable clinical results.

**Keywords:** *pseudoexfoliative syndrome, cataract surgery, rigid pupil (narrow pupil), mydriatics, narrow baby expansion techniques*

Yaşlı insanların əhali arasında sayının getdikcə artması və insanların ömrünün uzanması tendensiyası, görmə orqanında yaşla əlaqədar yaranan dəyişikliklər dünyanın müxtəlif ölkələrində aktual tədqiqatlar sırasında mühüm yer tutur. Yaşla əlaqədar yaranan xəstəliklərin profilaktika və reabilitasiyası mexanizmlərinin öyrənilməsi yaşlı əhalinin həyat aktivliyinin artması ilə nəticələnir. Həyat keyfiyyətinin yaxşılaşdırılmasının mühüm komponentlərdən biri olan görmə keyfiyyətinin yüksəldilməsi inkişaf etmiş cəmiyyətin dominizədici tendensiyası olaraq qalır [1-3].

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə yaşla əlaqədar yaranan katarakta və qlaukoma əhali arasında zəifgörmə və korluğın əsas səbəblərdən biri olaraq qalır [4].

Görmə orqanının yaşa bağlı dəyişiklikləri arasında katarakta və qlaukoma ilə yanaşı daha çox bütün dünyada rast gəlinən patologiyalardan biri, 1917-ci ildə J.G.Lindberg tərəfindən təsvir edilən psevdoeksfoliativ sindromdur (PES) [5].

PES gözün müxtəlif strukturlarında, o cümlədən qüzeqli qişanın pigment epitelində, kirpikli cisimdə, büssür kapsulunda, sinn bağlarında, buynuz qışa endotelində psevdoeksfoliativ materialın (PEM) sintezi, yiğilması, çökməsi ilə xarakterizə olunan, yaşabağlı yaranan sistem xəstəlikdir [6-9].

Müxtəlif tədqiqatlardan məlumdur ki, PES fonunda katarakta cərrahiyəsi yüksək ağırlaşma riskləri ilə fərqlənir. Tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, PES fonunda katarakta cərrahiyəsində ağırlaşmaların (zonulodializ, kapsul cirılması, şüşəvarı cismin qabarması, intraokulyar linza (İOL) dislokasiyası) rastgəlmə tezliyi PES olmayan gözlərdən 3-5 dəfə çoxdur [10-14].

Katarakta cərrahiyəsi üçün müasir metodlar və alətlər PES fonunda operativ müalicəyə əhəmiyyətli dərəcədə inamı artırdı, amma bütün bunlara baxmayaraq cərrahi müdaxilə zamanı ağırlaşmaların yüksək riski hələ də taktika seçimində çətinliklər yaradır [15,16].

Katarakta cərrahiyəsində çətinliklərə səbəb olan, ağırlaşma risklərini artırın faktorlardan biri – rigid bəbək hesab olunur. Ədəbiyyatdan məlumdur ki, katarakta zamanı dar bəbəyin rastgəlmə tezliyi 14% təşkil edir, yaşla artır, 80 yaşdan sonra 71%-ə çatır və kişilərdə 1,2 dəfə daha çox rast gəlinir, eyni zamanda PES fonunda 91%-ə qədər artır, bununla bağlı olaraq kataraktanın fakoemulsifikasiyasını mümkün qədər tez aparmaq daha məqsədə uyğundur [17,18,19].

Digər məlumatata görə PES zamanı rigid bəbəklərin rastgəlmə tezliyi 40-65% təşkil edir [20].

Əməliyyatdan əvvəl bəbəyin maksimal genişlənmə dərəcəsi dəyərlənməlidir, öncədən cərrahi tədbirlər planı hazırlanmalı, ehtiyac olduqda qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) təyin olunmalıdır [21,22].

C.H.Федоров və Ә.B.Егопова elmi məqalələrində bəbəyin əməliyyatönü ölçüsünün dəyərləndirilməsinin işçi təsnifatını (gen bəbək 6-8 mm-dən çox ölçüdə, orta bəbək – 5-6 mm, dar bəbək – 5 mm və ondan az ölçüdə) təklif etmişdilər. Katarakta cərrahiyəsinin secimi ilk növbədə müxtəlif metodların kliniki təhlilləri nəticəsində optimal hesab oluna bilər [23].

Arxa sinexiyaların qüze hli qişa manipulyatoru ilə küt üsulla aradan qaldırması mümkünür, amma PES zamanı işemiya səbəbindən qüze hli qişanın kövrəkliyini nəzərə alaraq son dərəcə ehtiyatlı olmaq lazımdır, adekvat midriaza nail olmadıqda vizualizasiyanı yaxşılaşdırmaq və əməliyyat zamanı stabil gen bəbəyə nail olmaq üçün qüze hli qişa qarmaqlarından və bəbək halqalarından istifadə etmək daha məqsədə uyğundur [24].

Optimal midriaz katarakta cərrahiyəsi zamanı uğurlu nəticə üçün ən vacib şərtlərdən biridir. Belə ki, dar bəbəyin olması büllur kapsulunun görmə sahəsini azaldır və gözün ön və arxa kameralarında əsas manipulyasiyaların aparılmasını çətinləşdirir. Bundan əlavə, dar bəbək olan hallarda qüze hli qişanın toxumalarının alət və irriqasiya mayesi ilə birbaşa zədələnməsi baş verir ki, bu da öz növbəsində iltihabi və hemorragik ağrılaşmala səbəb olur [25-27].

O cümlədən, kifayət qədər midriazın olması adekvat ön kapsulotomiyaya nail olmaq, yalnız intraoperativ ağrılaşmaların qarşısının alınması üçün əsas tədbirlərdən biri deyil, həm də gözdaxili linzanın implantasiyası imkanını təmin edən vacib şərtlərdən biridir [19,28].

Məlumdur ki, yaşılanma ilə əlaqədar olaraq bəbək reflekslərində dəyişiklik baş verir, involusiya prosesləri bəbəyin hərəkətlərinin həcmənin azalmasına səbəb olur. Bunun səbəbləri bəbəyin sfinkterində və dilatatorunda distrofik dəyişikliklər, onların innervasiyasının pozulması hesab olunur [18.].

Müxtəlif ölkələrin tədqiqatları, kliniki müşahidələri nəticəsində məlum olmuşdur ki, PES fonunda bəbəyin işığa, midriatiklərə reaksiyasının azalmasından başlayaraq rigid bəbək mərhələsinə qədər dəyişikliklər müəyyən oluna bilər. Belə halların yaranmasının əsas səbəbi PES-un inkişaf dərəcəsinin, mərhələlərinin fərqli olmasıdır. PES-un distrofik komponentinin daha da dərinləşməsi, qüze hli qişanın, siliar cismin atrofiyalışmasına, bəbəyin midriatiklərə reaksiyasının tamamilə itməsinə gətirib çıxara bilər [29].

Patogenetik faktorlardan ilk növbədə bəbəyin işığa, midriatiklərə reaksiyasının azalma səbəbi kimi qüze hli qişanın damarlarından ön kameryaya sızan, ona məxsus olmayan, patoloji zülalların ekstravazasiyası, iridokapsulyar sinexiyaların əmələ gəlməsi hesab olunur [30].

PES fonunda katarakta cərrahiyəsində risk faktorlarından biri hesab edilən dar bəbəklər zamanı ədəbiyyatda daha çox təklif olunan və istifadə edilən üsulları təhlil edərək müzakirə etməyi vacib bilmisik. Belə üsullardan, göz bəbəyinin medikamentoz genişləndirilməsi üsulları, bəbəyin mexaniki genəldilməsinin cərrahi üsulları, göz bəbəyinin mexaniki fiksasiyası üçün təklif olunan vasitələrlə genişləndirilmə üsulları diqqətəlayidir.

#### ***Dar bəbəklərin medikamentoz genişləndirilməsi üsulları***

Məlumdur ki, bəbəyin optimal diametrinə nail olmaq, əlverişli anatomiq və funksional nəticələri təmin edən uğurlu katarakta cərrahiyəsinin əsasında durur. Əməliyyatdan əvvəl göz bəbəyini genəltmək üçün antixolinergik və simpatomimetik agentlərlə aid olan midriatik birləşmələrinin instillyasiyaları daha çox istifadə edilir. Onlardan ən populyar siklopentolat (cicloplegicedol), tropikamid (mydriacyl) və fenilefrindir (mezaton) [31,32,33].

Bundan əlavə, bir sıra nəşrlərə görə, qeyri-steroid iltihab əleyhinə dərman preparatları (QSİƏP) da əməliyyatın müxtəlif mərhələlərində bəbək ölçüsünün sabitliyini təmin edən, midriatiklərin təsirini gücləndirmək xüsusiyyətinə malikdir [34,35].

Midriatiklərin intrakameral yeridilməsi tez-tez instillyasiyaların ehtiyacını azaldır və sistem əlavə təsirlərin risklərini aradan qaldırır. Bu yanaşma dərman və qüzehlı qişa toxuması arasında birbaşa qarşılıqlı əlaqənin təmin edilməsi ilə daha məntiqlidir [36].

Əməliyyatın lap əvvəlində, ön kameranın açılmasından dərhal sonra yerli anestetik və midriatik dərmanların birgə intrakameral istifadəsi arzu olunan bəbək diametrinə nail olmaqdə təsirli olduğunu sübut etdi. Bu yanaşma 2006-cı ildə Dr. Sugar J. tərəfindən irəli sürürlüb. O, gözün ön kamerasına bufer məhlulunda lidokain və epinefrin (adrenalin) qarışığının yeridilməsini təklif etmişdir [37].

Daha sonra 1,5% fenilefrin məhlulunun intrakameral yeridilməsinin IFIS (Intraoperative floppy iris syndrome) simptomlarının aradan qaldırılmasında və ya tarazlaşdırılmasında effektiv olduğu göstərilmişdir [38].

Eyni zamanda, bütün dərman preparatlarının kombinasiyaları əldə edilən effektin güclənməsini göstərmüşdür. Belə ki, 1%-li lidokain ilə, 1,5%-li fenilefrin qarışığına 0,1%-li siklopentolatin əlavə edilməsi, birbaşa ön kamerasaya yeridildikdə əlavə midriatik təsirlə müşayiət olunmuşdır [39,40].

Dərman maddəsinin irriqasiya mayesi ilə daimi yeridilməsi patogenetik cəhətdən əsaslandırılır və klinik istifadə üçün perspektivlidir, çünki cərrahi əməliyyat zamanı dərmanın göz daxilində konsentrasiyası azalmır, dərmanın dozası isə əməliyyatın əvvəlində kameraya birdəfəlik inyeksiya üçün istifadə edilən dozadan aşağı ola bilər [41]. Bu yanaşmanın bir nümunəsi kimi Omidria (1%-li fenilefrin və 0,3%-li ketorolak kombinasiyası) preparatının (Omeros Corp., ABŞ) işlənib hazırlanması üçün əsas olan irriqasiya məhluluna adrenalin əlavə edilməsidir. Birincisi, alfa-1 adrenergik reseptor aqonisti, bəbəyi genəldən agent kimi fəaliyyət göstərir, ikincisi isə qeyri-steroid iltihabəleyhinə agent (qeyri-selektiv siklooksigenaza inhibitoru) ağrıları azaldır və cərrahi travma ilə yaranacaq mioz ehtimalını inhibib edir [42].

Omidria standart irriqasiya məhlulu ilə konteynerə əlavə edilir və fakoemulsifikasiya zamanı gözün ön kamerasına davamlı olaraq yeridilir, midriazı saxlayır, intraoperativ və postoperativ ağrıları və iltihabin dərəcəsini azaldır. Omidria preparatının 2,5%-li fenilefrin instillyasiyaları ilə müqayisə olunan digər araşdırımda, 22% pasiyentlərdə əməliyyatın müxtəlif mərhələsində bəbəyin diametri 6 mm-dən az olmuşdur, fenilefrin instillyasiyası ilə birləşdə Omidria tətbiq edilən pasiyentlərdə isə bu rəqəm 6% təşkil etmişdir [43].

#### **Kataraktə əməliyyatı zamanı bəbəyin mexaniki genəldilməsinin cərrahi üsulları**

PES zamanı kataraktə cərrahiyəsində fəsadların yaranma səbəblərindən biri də bəbəklərin kifayət dərəcədə genəlməməsi, hətta tamamilə genəlməməsidir. Bunun üçün bu günə qədər müxtəlif üsullar işlənib hazırlanmışdır. Orta dərəcəli midriaz zamanı təcrübəli cərrah fakoemulsifikasiya yerinə yetirib və yüksək kliniki nəticələr əldə edə bilər [44].

Bu zaman, vakuum və aspirasiya dəyərlərini azaltmaq, şaquli “fakochop” texnikasından istifadə edərək büssür nüvəsinin mexaniki parçalanmasını tətbiq etmək, bütün manipulyasiyaları qüzehlı qişa səviyyəsindən aşağıda və mümkünən onun kənarlarına yaxınlaşmamaq şərti ilə ön kamerasının tam mərkəzində aparmaq kimi ümumi tövsiyələri rəhbər tutmaq lazımdır. Bu üsullar, məsələn, İFİS hallarında olduğu kimi qüzehlı qişanın biomexaniki xüsusiyyətləri azalmış pasiyentlərdən fərqli olaraq, müəyyən rigidliyə malik və nisbətən daha sabit qüzehlı qişası olan pasiyentlərdə daha uğurlu olur. Bundan əlavə, hesab edilir ki, yüksək özlülüyə malik olan viskoelastiklərin (Healon 5) istifadəsi midriazı gücləndirməyə şərait yaradır [45].

Qeyd etmək lazımdır ki, viskomidriaz, bir qayda olaraq, qeyri-sabitdir və əməliyyat boyunca davam edən effekti təmin etmir, təkrari inyeksiya ehtiyacına səbəb olur. Məlumudur ki, eksər təcrübəli cərrahlar üçün fakoemulsifikasiyanın yerinə yetirilməsinin texniki cəhətdən mümkünüyük bəbək diametrinin maksimal ölçüsünün 4,5-5,0 mm arasında olmasıdır. Əgər bəbəyin diametri əməliyyatın ilkin mərhələlərində göstərilən dəyərlərdən aşağıdırsa və ya cərrahın fakoemulsifikasiya aparmaq təcrübəsi kifayət deyilsə, o zaman göz bəbəyinin mexaniki yolla genəldilməsinə nail olmaq lazımdır.

Əsas cərrahi manevrlər arasında 5 üsul daha çox istifadə olunur. Bunlara sinexiolizis, göz bəbəyi membranının çıxarılması, göz bəbəyinin dərtiləşməsi texnikası, qüzeqli qişanın bəbək kənarında kəsiklərin aparılması və mexaniki espander-genəldicilərin istifadəsi aiddir [46].

Yuxarıda göstərilən üsulların hər biri müəyyən məhdudiyyətlərə malikdir, mümkün intraoperativ və postoperativ fəsadları ilə fərqlənir. Bununla belə, bu cür manevrlər göstərildiyi kimi və texniki cəhətdən düzgün istifadə olunarsa, onların hamısı adekvat midriazi və büllura çıxışı təmin etməyə qadirdir və əlverişli klinik nəticələrə gətirib çıxarır.

#### **Bəbəyin mexaniki fiksasiyası üçün təklif olunan vasitələr**

Mikroqarmaqlar və ya iris-qarmaqlar fakoemulsifikasiya texnologiyasının inkişafının müəyyən mərhələsində qeyri-adəkvat midriazi olan pasiyentlərdə cərrahiyə əməliyyatının aparılmasının texniki imkanlarını təmin edən ən aktual ixtiralardan biri olmuşdur. 1991-ci ildə E.de Juan və D.Hickingbotham elastik iris qarmaqları işləyib hazırlayıblar [47].

Polimer materiallardan (polimetilmekrat, polipropilen) və metaldan hazırlanmış, işçi hissəsi üçün müxtəlif dizayn variantlarına malik bir sıra modellər mövcuddur [48].

Bütün modellər üçün ümumi olan dörd bərabər məsafədə buynuz qişanın parasentezinin aparılmasıdır, bunun vasitəsilə mikroqarmaqlar ardıcıl olaraq ön kamerasa daxil edilir, qüzeqli qişanın bəbək kənarını tutur və düzbucaqlı bəbək formasını təmin edir, nəticədə bəbəyin diametri təxminən 5.0-6.0 mm-ə çatır. Bundan əlavə, mikroqarmaqların "almaz" adlandırılan konfiqurasiyası təklif edilmişdir, xüsusilə İFİS hallarında istifadəsi məqsədə uyğundur [49].

Qeyd etmək lazımdır ki, qüzeqli qişa toxumasının həddindən artıq dərtiləşməsi, göz bəbəyinin kənarının yırtılması və qansızma ehtimalını azaltmaq üçün göz bəbəyini 5,0 mm-dən çox genəltmək tövsiyə edilmir. Əməliyyatdan sonrakı dövrə bütün yuxarıda göstərilənlər bəbəyin dairəvi formasının pozulmasına, onun hərəkətlərinin məhdudlaşdırılmasına, arxa sinexiyaların və atonianın inkişafına gətirib çıxarır [50].

Bundan əlavə, qarmaqlar tərəfindən bəbəyin həddindən artıq dərtiləşməsi qüzeqli qişanın büllurun ön kapsulu səthindən yuxarı qalxması ilə müşayiət oluna bilər, nəticədə gözün ön kamerasına alətlərin (fakoiynə, əlavə alət) yeridilməsi zamanı çətinliklər yarana bilər.

Dr. E.Assia tərəfindən təklif edilən APX cihazı (APX Ophthalmology, İsrail) qayçını xatırladan dizayna malikdir, uclarında bəbək tutacaqları olan yayla təchiz edilmişdir. Cihaz bükülmüş vəziyyətdə ön kamerasa daxil edilir, qüzeqli qişa üçün tutacaqlar göz bəbəyinin kənarına daxil edilir və pinset açıldığı zaman qüzeqli qişanın kənarına təsbit edilir. Göz bəbəyini tutan yay mexanizminin ucluqları əks istiqamətlərdə hərəkət edə bilir və eyni zamanda onu əks istiqamətlərə dərtir, bəbək 6x6 mm ölçüdə olur, iris-qarmaqlarla əldə edilən quruluşa bənzəyir. APX-in təsir mexanizmi iris-qarmaqların təsir mexanizmində bənzəməsinə baxmayaraq, onların əsas üstünlüyü əlavə kəsiklərin sayının 2 dəfə azalmasıdır. Bir qayda olaraq, onlardan istifadə edərkən, gözün ön kamerasının daxilində əlavə manipulyasiyalara ehtiyac olmur.

2002-ci ildə Dr.R.Kershner müxtəlif konstruksiya və materiallardan hazırlanan genəldici bəbək halqları işləyib hazırlanmışdır və kataraktanın ekstraksiyası zamanı istifadə edilmişdir. Bunlara silikondan hazırlanmış Graether Pupil Expander, hidrogeldən hazırlanmış Siepser Ring, PMMA-dan hazırlanmış Morcher Ring, poliuretandan hazırlanmış Milvella Perfect Pupil və bir sıra başqa halqlar daxildir.

Malyugin halqasının (Micro Surgical Technology Inc., Seattle, WA, ABŞ) geniş klinik praktikaya tətbiqindən sonra göz bəbəyi halqlarının istifadəsinə maraq yenilənmişdir [51].

Malyugin halqasının küncləri burma kvadrat formaya malikdir. Burumda, bəbəyin kənarını tutmaq və təsbit etmək üçün nəzərdə tutulmuş aralıq mövcuddur. Halqa polipropilendən (diametri 4/0) hazırlanmış, konteynerə yerləşdirilmiş və cihazın gözün ön kamerasına implantasiyasını və əməliyyat başa çatdıqdan sonra ondan çıxarılmasını təmin edən xüsusi bir injektorla təchiz edilmişdir. Malyugin halqasının üstünlüklərindən biri, cihazın bilavasitə özən kamerasa daxil olmağıdır. Malyugin halqasının üstünlüklərindən biri, cihazın bilavasitə özən kamerasa daxil olmağıdır. İmplantasiyadan sonra qüzeqli qişaya

bərkidilməmiş burumların son yerləşdirilməsi üçün xüsusi Osher/Malyugin manipulyatoru və ya Lester yaxud Kuglen tipli mikroqarmaqlar istifadə olunur. Kvadrat formasına baxmayaraq, qüzeħli qişanın fiksasiyası üçün halqa səkkiz nöqtəyə malikdir, dördü cihazın künclərində və dördü isə hər tərəfinin mərkəzində yerləşir, orijinal konstruksiya və 8 nöqtəli fiksasiya bəbəyin dairəvi formasını təmin edir. İstifadəsinin asanlığı və rahatlığı sayəsində Malyugin halqası bütün dünyada cərrahlar arasında ən geniş populyarlıq qazanmışdır. 2014-cü ildə MST kompaniyası əlamətdar hadisəni – milyonuncu Malyugin halqasının buraxılmasını elan etdi.

2016-cı ildə cihazın yeni versiyası – Malyugin Ring 2.0 buraxılmışdır. O, daha incə sapdan polipropilendən (5/0) hazırlanır və komplektə tamamilə yenidən işlənmiş tutucu və injektor daxildir. Malyugin Ring 2.0 daha elastikdir, burumlar arasında geniş boşluq var, bu da qüzeħli qişanın bəbək kənarını tutmağı asanlaşdırır. Onun implantasiyası 2,0 mm enində kəsikdən aparıla bilər (əvvəlki versiyada 2,5 mm kəsikdən aparılırdı).

Sinn bağlarının zəifliyi olan pasiyentlərdə də ön kapsuloreksisin kənarını tutmaq və büllurun kapsul kisəsini müvəqqəti sabitləşdirilmək üçün Malyugin halqasının iki yan burumlarından istifadə olunur [52].

Halqanın istifadəsi həmçinin femtolazerin köməyi ilə kataraktaın ekstraksiyاسından (FLACS) əvvəl və ya onun gedişi zamanı, o cümlədən büllur bağlarının əhəmiyyətli qüsurları və ya onun ektopiyaları olan pasiyentlərdə miozun qarşısının alınmasını təmin etmişdir [53].

I-Ring (Beaver-Visitec International, Waltham, MA, ABŞ) yumşaq, elastik poliuretandən hazırlanmış halqavari konstruksiyadır, qüzeħli qişanın kənarını fiksasiya etmək və qurğunu yerində saxlamaq üçün nəzərdə tutulmuş bir-birindən bərabər məsafədə yerləşən və dörd kanal təşkil edən üçbucaq formasında dörd fiksasiya elementinə malikdir, implantasiyadan sonrabəbəyin diametri 6,3 mm-ə çatır.

Bəbək dilatatoru B-HEX (MedInvent Devices, Kəlkütta, Hindistan) müxtəlif ölçülərdə (6,0, 6,5 və 7,0 mm) monoflamment poliamid sapdan (nylon 5-0) hazırlanır, əvvəlcə kvadrat formada hazırlanması planlaşdırılmışdır, lakin sonradan müəllif altibucaqlı dizayna dəyişdirmişdir.

Bəbək genişləndirici Oasis Iris Expander (Oasis Medical Inc., ABŞ) polipropilendən hazırlanmış birdəfəlik kvadrat formaya malikdir, kvadratın künclərində yan tərəfin ikiləşməsi ilə formalışmış bəbək kənarının fiksatorları mövcuddur. OasisIris Expander birdəfəlik injektora malikdir və 6,25 mm və 7,0 mm ölçüdə hazırlanır [54].

Midriaza nail olmaq üçün farmakoloji üsullar kifayət qədər effektiv olmadıqda, gözdaxili strukturları vizualizasiya etmək və cərrahi müdaxilənin təhlükəsizliyini təmin etmək üçün mexaniki bəbək genəldicilərdən istifadə edilməsi bir çox cərrahlar tərəfindən tövsiyə olunur.

Bir sıra istehsal şirkətləri göz bəbəyini genəltmək üçün müxtəlif variantlar təklif etmişdir. Bunlar dizayn və material, eləcə də manipulyasiya asanlığı ilə fərqlənirlər, nəticədə onların istifadəsinin əsas klinik üstünlüklerini və çatışmazlıqlarını müəyyənləşdirir.

Göz bəbəyinin genəldilməsində istifadə edilən qüzeħli qişa mikroqarmaqları və Malyugin halqası hazırlıda fakoemulsifikasiya zamanı ən populyar mexaniki vasitələrdir.

Baxmayaraq ki, müasir dövrə psevdoeoksfoliativ sindrom müxtəlif alımlar tərəfindən kifayət dərəcədə öyrənilmişdir, PES-lə müşayiət olunan katarakta cərrahiyəsində fəsadların azaldılması üçün çoxlu sayıda üsullar işlənib hazırlanmışdır, yenə də bu sindroma olan maraq azalmır, öz aktuallığını itirmir [55, 56].

### **Yekun**

Beləliklə, PES-la müşayiət olunan katarakta cərrahiyəsinin optimallaşdırılmasına, fəsadların azaldılmasına yönələncoxşayı işlənib hazırlanan və təklif olunan bəbəklərin genişləndirilmə üsulları bu sindroma olan marağın aktuallığınıntəsdiqi hesab oluna bilər. Psevdoeoksfoliativ sindromla müşayiət olunan katarakta cərrahiyəsi zamanı göstərilən üsulların hər biri müəyyən məhdudiyyətlərə malikdir və

cərrahi əməliyyatların intensivliyi və mümkün intraoperativ və postoperativ fəsadlarla fərqlənir. Bununla belə, onların düzgün istifadəsi adekvat midriazi və büssura çıxışı təmin etməyə qadirdir və əlverişli klinik nəticələrə gətirib çıxarır .

#### ƏDƏBİYYAT:

1. Анисимов, В.Н. Новый этап развития геронтологии и гериатрии в России: проблемы создания системы гериатрической помощи. Часть 2. Структура системы, научный подход / В.Н.Анисимов, В.Ю.Серпов, А.В.Финагентов [и др.] // Успехи геронтологии, – 2017. т.30, № 4, – с.487-497.
2. Svensson, R. Pseudoexfoliation and mortality: a population-based Pseudoexfoliation and cataract surgery: a population-based 30-year follow-up study / R.Svensson, C.Ekström, A.C. // Botling Taube Acta Ophthalmol., – 2015, 93(8), – p.774-777.
3. Land, W.G. The role of damage-assosiated molecular patternsin human disease. Part 1. Promotion inflammation and immunity / W.G.Land // Sultan Quaboos Univer. Med. J., – 2015, 15(1), – p.9-21.
4. Bourne, R.R. Causes of vision loss worldwide, 1990–2010: a systematic analysis / R.R.Bourne, G.A.Stevens, R.A.White [et al.] // Lancet, – 2013, 1(6), – p.e339–e349.
5. Lindberg, J.G. Clinical studies of depigmentation of the pupillary margin and transillumination of the iris in cases of senile cataract and also in normal eyes of the aged // Thesis, Helsinki, Finland, Helsinki University, – 1917.
6. Тахчиди, Х.П. Патология глаза при псевдоэксфолиативном синдроме / Х.П.Тахчиди, Э.Ф.Баринов, В.В.Агафонова [и др.], – Москва: Офтальмология, –2010.
7. Naumann, G.O. Pseudoexfoliation syndrome for the comprehensive ophthalmologist. Intraocular and systemic manifestations / G.O.Naumann, U.Schlötzer-Schrehardt // Ophthalmology, – 1998, 105, – p.951-968.
8. Schlötzer-Schrehardt, U. Ocular and systemic pseudoexfoliation syndrome / U.Schlötzer-Schrehardt, G.O.H.Naumann // Amer. J. Ophthalmol., – 2006, 141, – p.921-937.
9. Sekeroglu, M.A. Systemic associations and prevalence of exfoliation syndrome in patients scheduled for cataract surgery / M.A.Sekeroglu, B.Bozkurt, M.Irkec [et al.] // Europ. J. Ophthalmol., – 2012, 18(4), – p.551-555.
10. Потёмкин, В.В. Нестабильность связочного аппарата хрусталика у пациентов с псевдоэксфолиативным синдромом: анализ 1000 последовательных фако-эмульсификаций / В.В.Потёмкин, Е.В.Агеева // Офтальмологические ведомости, – 2018, т.11, №1, – с.41-46.
11. Shingleton, B.J. Outcome of phacoemulsification and intraocular lens implantation in eyes with pseudoexfoliation and weak zonules / B.J.Shingleton, Y.N.Neo, V.Cvintal [et al.] // Acta Ophthalmol., – 2017, 95(2), – p.182-187.
12. Shingleton, B.J. Pseudoexfoliation and the cataract surgeon: preoperative, intraoperative, and postoperative issues related to intraocular pressure, cataract, and intraocular lenses / B.J.Shingleton, A.S.Crandall, I.I.Ahmed // J Cataract Refract Surg., – 2009, 35(6), – p.1101-1120. doi: 10.1016/j.jcrs.2009.03.011.
13. Vazquez-Ferreiro,P. Intraoperative complications of phacoemulsification inpseudoexfoliation: Metaanalysis / P.Vazquez-Ferreiro, F.J.Carrera-Hueso, J.E.Poquet Jornet [et al.] // J Cataract Refract Surg., – 2016, 42(11), –1666-1675. doi: 10.1016/j.jcrs.2016.09.010.

14. Hasegawa, Y. Risk factors for corneal endothelial cell loss by cataract surgery in eyes with pseudoexfoliation syndrome / Y. Hasegawa, R. Nejima, Y. Mori et al. // Clin.Ophthalmol., – 2016. - Aug. 30; 10, – p.1685- 9.
15. Fontana, L., Cataract surgery in patients with pseudoexfoliation syndrome: current updates / L.Fontana, M.Coassin, A.Iovieno [et al.] // Clinical Ophthalmology, – 2017, 11, – p.1337-1383.
16. Гасанов, Д.В. Отдаленные результаты факоканалопластики при далеко зашедшей псевдоэксфолиативной глаукоме и катаракте / Д.В.Гасанов, Э.М.Касимов // Вестник офтальмологии, – 2018, №3, – с.28-34. doi: 10.17116 / oftalma2018134328.
17. Зиновьев, С.А. Особенности ультразвуковой факоэмульсификации катаракты у пациентов с узким зрачком / автореферат дис. кандидата мед. наук. / – Москва, 2003.
18. Hashemi, H. Small pupil and cataract surgery / H.Hashemi, M.A.Seyedian, M.Mohammadpour // Curr Opin Ophthalmol., –2015, 26(1), –p.3-9. <https://doi.org/10.1097/ICU.0000000000000116>.
19. Potemkin, V.V. Cataract surgery in pseudoexfoliation syndrome / V.V.Potemkin, E.V.Goltsman // Ophthalmology Journal., – 2020, 13(1), – p.37-42. <https://doi.org/10.17816/OV25739>.
20. Тахчиди, Х.П. Патология глаза при псевдоэксфолиативном синдроме / Х.П.Тахчиди, Э.Ф.Баринов, В.В. Агафонова // Офтальмология, – Москва: – 2010, с.17-18.
21. Watson, N.I. Pupil dilatation in the pseudoexfoliation syndrome / N.I.Watson, S.Winder, F.D.Green // Eye, – 1995, 9, – p.341-343.
22. Rodriguez-Garcia, A. Effect of topical nonsteroidal anti-inflammatory drugs on pupillary size during uncomplicated cataract surgery / A.Rodriguez-Garcia, J.C.Hernandez-Camarena, G.R.Lopez-Jaime [et al.] // J Refract Surg., – 2017, 33(4), – p.236–242.
23. Фёдоров, С.Н., Егорова Э.В. Ошибки и осложнения при имплантации искусственного хрусталика / С.Н.Фёдоров, Э.В.Егорова, перевод Н.А.Любимова, – Москва: МНТК «МГ», – 1994. – 168 с.
24. Hashemi, H. Small pupil and cataract surgery / H.Hashemi, M.A.Seyedian, M.Mohammadpour // Curr Opin Ophthalmol., 2015, – 26(1), – p.3-9.
25. Ораби, М. Оптимизация передней капсулотомии при экстракции катаракты, сочетанной с узким и ригидным зрачком: / Автореферат дис. канд. мед. наук. / – Москва, 2016. 34 с.
26. Bayractar, S. Capsular tensionring implantation after capsulorhexis in phacoemulsification of cataracts associated pseudoexfoliation syndrome; intraoperative complications and early postoperative findings / S.Bayractar, T.Altan, Y.Kucuksumer [et al.] // J Cataract Refract Surg., – 2001, 27(10), – p.1620-1628. [https://doi.org/10.1016/s0886-3350\(01\)00965-8](https://doi.org/10.1016/s0886-3350(01)00965-8).
27. Kanthan, G.L. Pseudoexfoliation syndrome and the long-term incidence of cataract surgery: the Blue Mountains eye study / G.L.Kanthan, P.Mitchell, G.Burlutsky [et al.] // Am J Ophthalmol., – 2013, 155(1), – p.83–88.
28. Намазова, И.К. Определение цитокинов в сыворотке крови и во влаге передней камеры при псевдоэксфолиативном синдроме и катаракте / И.К.Намазова, Г.Т.Саилова, С.Р.Меджидова [и др.] // Успехи геронтологии, – 2020, №2, – с.352-359.
29. Dotsenko, V. Hageman factor and Kallikrein in pathogenesis of senile cataract and the pseudoexfoliation syndrome / V.Dotsenko, E.Neshkova, H.Namazova [et al.] // Immunopharmacology, – 1996, 32(1-3), – p.141-145.
30. Асадова Ш.А. Клиническая оценка различных методов достижения мидриаза в ходе экстракции катаракты на глазах с ригидным зрачком // Akad. M.C.Cavad-zadənin 80 illik yubileyinə həsr olunmuş elmi əsərlərin toplusu, – Bakı, – 2007, – s.321-326;

31. Асадова, Ш.А. Разработка комбинированного медикаментозного метода расширения зрачка / Ш.А.Асадова // Офтальмологический журнал Казахстана, – 2010, 1, – с.29-35.
32. Grob, S.R. Management of mydriasis and pain in cataract and intraocular lens surgery: review of current medications and future directions / S.R.Grob, L.A.Gonzalez-Gonzalez, M.K. Daly // Clin Ophthalmol., – 2014, 8, – p.1281-1289.
33. Cervantes-Coste, G. nhibition of surgically induced miosis and prevention of postoperative macular edema with nepafenac / G.Cervantes-Coste, Y.G.Sánchez-Castro, M.Orozco-Carroll [et al.] // Clin Ophthalmol., – 2009, 3, – p.219-226.
34. Rodríguez-García, A. Effect of topical nonsteroidal anti-inflammatory drugs on pupillary size during uncomplicated cataract surgery / A.Rodríguez-García, J.C.Hernández-Camarena, G.R.López-Jaime [et al.] // J Refract Surg., – 2017, 33(4), – p.236–242.
35. Bhallil, S. Is there a perioperative circulatory side effect of intracameral epinephrine in hypertensive patients undergoing phacoemulsification? [letter] / S.Bhallil, I.B.Andallooussi, O.El Abdouni [et al.] // Oman J. Ophthalmol., – 2010, 3, – p.161-162.
36. Shugar, J.K. Use of epinephrine for IFIS prophylaxis [letter] / J.K.Shugar // J. Cataract Refract. Surg., – 2006, 32, – p.1074-1075.
37. Lorente, R. Intracameral phenylephrine 1.5% for prophylaxis against intraoperative floppy iris syndrome: prospective, randomized fellow eye study / R.Lorente, V.de Rojas, P.Vázquez de Parga [et al.] // Ophthalmology, – 2012, 119(10), – p.2053-2058.
38. Lundberg, B. Intracameral mydriatics in phacoemulsification cataract surgery / B.Lundberg, A.Behndig // J. Cataract Refract. Surg., – 2003, 29, – p.2366-2371.
39. Lundberg, B. Separate and additive mydriatic effects of lidocaine hydrochloride, phenylephrine, and cyclopentolate after intracameral injection / B.Lundberg, A.Behndig // J. Cataract Refract Surg., – 2008, 34(2), – p.280-283.
40. Lundberg, B. Intracameral mydriatics in phacoemulsification cataract surgery – a 6-year follow-up / B.Lundberg, A.Behndig // Acta Ophthalmol., – 2013, 91, – p.243-246.
41. Osher, R.H. OMS302 (phenylephrine and ketorolac injection) 1%/0.3% to maintain intraoperative pupilsize and to prevent postoperative ocular pain in cataract surgery with intraocular lens replacement / R.H.Osher, I.K.Ahmed, G.A.Demopoulos // Expert Review of Ophthalmolog., – 2015,10(2), – p.91-103.
42. Donnenfeld E. D., Whitaker J. S., Jackson M. A., WittPenn L. Intracameral ketorolac and phenylephrine effect on intraoperative pupil diameter and postoperative pain in cataract surgery // J. Cataract Refract. Surg. – 2017. – 43. – 597-605
43. Papaconstantinou, D. Safety and efficacy of phacoemulsification and intraocular lens implantation through a small pupil using minimal iris manipulation / D.Papaconstantinou, G.Kalantzis, D.Brouzas [et al.] / V.Jhanji, N.Sharma, R.B.Vajpayee // Clin Interv. Aging., – 2016, 11, – p.651-657.
44. Jhanji, V. Management of intraoperative miosis during pediatric cataract surgery using Healon 5 // Middle East Afr. J. Ophthalmol. – 2011,18(1), – p.55-57.
45. Akman, A. Comparison of various pupil dilatation methods for phacoemulsification in eyes with a small pupil secondary to pseudoexfoliation / A.Akman, G.Yilmaz, S.Oto [et al.] // Ophthalmology, – 2004, 111(9),– p.1693-1698.
46. De Juan, E.Jr. Flexible iris retractor / E.Jr.De Juan, D.Hickingbotham // Am. J. Ophthalmol., – 1991, 111, – p.776-777.
47. Mackool, R.J. Small pupil enlargement during cataract extraction; a new method / R.J.Mackool // J. Cataract Refract. Surg., – 1992, 18, – p.523-526.

48. Oetting, T. Modified technique using flexible iris retractors in clear corneal cataract surgery / T.Oetting, L.Omphroy // J. Cataract Refract. Surg., – 2002, 28, – p.596-598.
49. Masket, S. Avoiding complications associated with iris retractor use in small pupil cataract extraction / S.Masket // J. Cataract Refract. Surg., – 1996, 22, – p.168-171.
50. Yuguchi, T. Pupillary functions after cataract surgery using flexible iris retractor in patients with small pupil / T.Yuguchi, T.Oshika, S.Sawaguchi [et al.] // Jpn. J. Ophthalmol., – 1999, 43, – p.20-24.
51. Malyugin, B. Review of Surgical Management of Small Pupils in Cataract Surgery: Use of the Malyugin Ring / B.Malyugin // Techniques in Ophthalmology: September, – 2010, 8(3), – p.104-118.
52. Zarei-Ghanavati, S. Stabilizing the capsular bag and expanding the pupil with a pupil expansion device / S.Zarei-Ghanavati, H.Bagherian // J. Cataract Refract. Surg., – 2015, 41(9), – p.1801-1803.
53. Malyugin, B. Combined use of an iris hook and pupil expansion ring for femtosecond laser-assisted cataract surgery in patients with cataracts complicated by insufficient mydriasis and an ectopic pupil / B.Malyugin, N.Sobolev, L.B.Arbisser [et al.] // J. Cataract Refract. Surg., – 2016, 42, – p.1112-1118.
54. Roberts, T.V. Laser-assisted cataract surgery following insertion of a pupil expander for management of complex cataract and small irregular pupil / T.V.Roberts, M.Lawless, C.Hodge // J. Cataract Refract. Surg., – 2013, t.39, №12, – c.1921-1924.
55. Belovay, G.W. Cataract surgery in pseudoexfoliation syndrome / G.W.Belovay, D.K.Varma, I.I.Ahmed // Curr. Opin.Ophthalmol., – 2010, 21(1), – p.25-34.
56. Shingleton, B.J. Pseudoexfoliation: high risk factors for zonule weakness and concurrent vitrectomy duringphacoemulsification / B.J.Shingleton, A.C.Marvin, J.S.Heier [et al.] // J. Cataract Refract., – 2010, 36(8), – p.1261-1269.

**Müəllif münaqışələrin (maliyyə, şəxsi, peşəkar və digər maraqları) olmamasını təsdiqləyir**

**Korrespondensiya üçün:**

Sayılova Günel Tofiq qızı, Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzinin həkim-oftalmoloqu  
Email: sailova81@mail.ru